

Xalq dövlətimizin müstəqilliyinə

XX əsrin son-
lарında
Sovet İttifa-

yekdilliklə səs vermişdir

faqının dağılması nəticəsin-
də ittifaqın tərkibinə daxil

olan ölkələr müstəqillik əldə etdilər. SSRİ-nin tərkibində olan Azərbaycanda da sovet hökumətinin devriləcəyindən qorxuya düşən Moskva Azərbaycanı və bütün Cənubi Qafqazı əldə saxlamaq üçün öz əlaltılarının köməyi ilə respublikada vəziyyəti gərginləşdirmək məqsədilə uydurma "Dağlıq Qarabağ problemini" qızışdırıldı. Eyni zamanda ölkəyə xaos, anarxiya, özbaşınlıq rüşeymləri səpən imperiya radikal qüvvələr üçün əlverişli şərait yaratdı. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə isə xalqın müstəqillik arzusunu böğməq, ona divan tutmaq, qırğın törətmək məqsədilə Azərbaycan Ali Sovetinin razılığı olma-
dan SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən "Bakı şəhərində fövqə-
ladə vəziyyət tətbiq edilməsi haqqında" fərman imzalandı. Rus qoşunlu-
rinin ölkəyə yeridilməsi ilə Moskva və onun yerli əlaltıları istədiklərinə
nail oldular. Baş verən hadisələr fonunda ölkəmizdə ictimai-siyasi vəziyyət köklü surətdə dəyişdi.

Qanlı Yanvar hadisə-
sindən sonra o vaxt si-
yasi hakimiyətdən
uzaqlaşdırılan ulu öndər
Heydər Əliyev 1990-ci il
iyulun 20-də Bakıya gəl-
di. Rus imperiyasının
əlaltıları ulu öndərin Bakı-
da qalmasına imkan ver-
mədiyindən Heydər Əli-
yev Naxçıvana gedərək
müdrik, uzaqqorən siya-
səti ilə xalqı azadlıq müba-
rizəsinə istiqamətləndirdi.
Naxçıvanda siyasi fəaliy-
yetə başlayan ümummilli li-
derin sədrliyi ilə 1990-ci il
noyabrın 17-də Naxçıvan parlamentində keçirilən sessiyada Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayraqı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşı-
sında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. 1991-ci il avqustu-
nun 26-dan etibarən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edil-

di. 1991-ci il avqustu 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənəkar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul olundu. Milli Şura yaradıldı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Ölkə vətəndaşlarının Konstitusiya aktının qəbul edilməsinə münasibətini öyrənmək üçün Azərbaycan Respublikası Ali Soveti 1991-ci il noyabr ayının 15-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında" qərar imzalımı və referendumun keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi referandum komissiyası tərəfindən təşkilati və maddi-texniki təminat məsələləri həll edilmiş, səsvermənin keçirilməsi üçün ölkə ərazisində 86 dairə yaradılmışdır. Respublikanın hər yerində dairə və məntəqə referendum komissiyaları işə başlamış, səsvermə məntəqələrinin yerləri dəqiqləşdirilmişdir. Təsdiq olunmuş səsvermə bülleteninə "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərefdarsınız mı?" suali və cavab variantları - "hə" və "yox" sözləri daxil edilmişdir.

Azərbaycan Respublikası Ali Sovetinin

1991-ci il 15 noyabr tarixli qərarına əsasən respublika ərazisində referendumun lazımi səviyyədə keçirilməsi üçün görüşən hazırlıqlara, vətəndaşlar arasında aparılan maarifləndirmə işlərinə baxmayıraq, referendumun baş tutmasına maneələr də yaradılırdı. Belə ki, keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətində" Azərbaycan Respublikasının Konstitusiyasını və qanunvericiliyini pozaraq referendumun keçirilməməsinə, referendumda çıxarılan məsələnin mahiyyətinin təhrif olunmasına ciddi cəhdələr göstərilirdi. Bu maneələri aradan qaldırmaq, ölkə ərazisində referendumun şəffaf şəkildə keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Mərkəzi referendum komissiyasının məlumatını müzakirə edərək bir sıra məsələlərin həlli üçün mühüm qərarlar qəbul etmişdir. Qarda həmçinin göstərilirdi: "Respublikanın Şuşa rayonu və şəhəri istisna olmaqla, DQMV-nin digər şəhər və rayonlarında müvəqqəti komitələrə, müəssisələrin, idarələrin və təşkilatların əmək kollektivlərinə və ictimai təşkilatlarına hüquq verilsin ki, erməni separatçılardan və terrorçuların zorakılıq hərəketləri üzündə yaşayış yerində səs vermə imkanından məhrum edilən vətəndaşların referendumda iştirak etmək hüquqlarını həyata keçirməsini təmin etmək üçün səsvermə məntəqələri, əhalinin, əmək kollektivlərinin, ictimai təşkilatların nümayəndələrindən ibarət məntəqə referendum komissiyaları yaratsınlar". Milli Şura həmin bölgədə səsvermə məntəqələrinin və məntəqə referendum komissiyalarının yaradılması üçün müddəti dekabr ayının 15-dək uzatmışdır.

Beləliklə, 1991-ci il dekabr ayının 29-da ölkəmizdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilmişdir. Referendumda 3.751.174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak etmiş, səsvermek hüququna malik olan vətəndaşların 99,58 faizi sualın lehinə, 0,2 faizi isə əleyhinə səs vermişdir. Xalq yekdilliklə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə tərefdar çıxmışdır.

Mehparə ƏLİYEVA,
"Respublika".